

“Nağdsız ödənişlər sahəsində elan edilmiş nominasiya və müsabiqə qaliblərinin müəyyən edilməsi üzrə Münsiflər Heyəti” iclasının 9 mart 2018-ci il 5 sayılı protokolu ilə təsdiq edilmişdir.

2018-ci il üzrə nominasiyaların şərtləri və bu nominasiyalar üzrə qalib bankın müəyyən edilməsi mərhələləri

I. “POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə ödəniş kartları ilə POS-terminal vasitəsi ilə aparılan ölkə daxili nağdsız ödənişlərin ümumi sayı tapılır;
- Banklar üzrə hər bir ödəniş kartı ilə POS-terminal vasitəsi ilə aparılan ölkə daxili nağdsız ödənişlər üzrə orta say müəyyən edilir.

II mərhələ:

- İl ərzində ödəniş kartı ilə POS-terminal vasitəsi ilə aparılan ölkə daxili nağdsız ödənişlərin ümumi sayı çox olan 10 bank seçilir.

III mərhələ:

- II mərhələyə keçmiş banklar arasından ödəniş kartı ilə POS-terminal vasitəsi ilə aparılan ölkə daxili nağdsız ödənişlər üzrə orta sayı üzrə daha yüksək göstəricisi olan ilk 3 bank seçilir;
- Nəticələrə uyğun olaraq ilk üç bank I, II, və III yerlər üzrə qalib seçilir.

Seçim üzrə məlumat mənbəyi:

Nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka illik əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçiriləcəkdir.

II. “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə bank müştərilərinin cari hesablarından elektron şəbəkə və cihazlar vasitəsi ilə köçürmələrinin ümumi sayı müəyyən edilir;
- Cari hesablardan aparılan köçürmələrin cəmi sayında elektron şəbəkə və cihazlar vasitəsilə köçürmələrin payı faiz nisbətində müəyyən edilir.

II mərhələ:

- Mükafatlandırma dövründə cari hesablardan aparılan köçürmələrin cəmi sayında elektron şəbəkə və cihazlar vasitəsilə köçürmələrin payı yüksək olan 5 bank seçilir.

III mərhələ:

- II mərhələyə keçmiş banklar arasından bank müştərilərinin cari hesablarından elektron şəbəkə və cihazlar vasitəsi ilə köçürmələrinin ümumi sayı çox olan ilk 3 bank seçilir;
- Nəticələrə uyğun olaraq ilk üç bank I, II, və III yerlər üzrə qalib seçilir.

Seçim üzrə məlumat mənbəyi:

Nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka illik əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçiriləcəkdir.

III. “Elektron ticarətin inkişafında lider bank” nominasiyası

I mərhələ:

- mükafatlandırma dövründə banklara məxsus ödəniş xidməti şəbəkəsində öz ödəniş kartları, digər rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə aparılmış əməliyyatların ümumi həcmi tapılır;
- bankların elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə əməliyyatların ümumi həcmindəki payları müəyyən edilir.

II mərhələ:

- mükafatlandırma dövründə banklara məxsus ödəniş xidməti şəbəkəsində öz ödəniş kartları, digər rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları

ilə elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə aparılmış əməliyyatların ümumi həcmi çox olan 5 bank seçilir.

III mərhələ:

- II mərhələyə keçmiş banklar arasından elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə əməliyyatların ümumi həcmindəki payı daha yüksək olan ilk 3 bank seçilir;
- nəticələrə uyğun olaraq ilk üç bank I, II və III yerlər üzrə qalib seçilir.

Seçim üzrə məlumat mənbəyi:

Nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka illik əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçiriləcəkdir.

IV. "Təmassız ödəniş kartları üzrə lider bank" nominasiyası

I mərhələ:

- mükafatlandırma dövründə təmassız ödəniş kartları ilə POS-terminallar vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayı tapılır;
- banklar üzrə bir təmassız ödəniş kartı ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin orta sayı müəyyən edilir.

II mərhələ:

- mükafatlandırma dövründə təmassız ödəniş kartları ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayı çox olan 5 bank seçilir.

III mərhələ:

- II mərhələyə keçmiş banklar arasından bir təmassız ödəniş kartı üzrə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin orta sayı üzrə daha yüksək göstəricisi olan ilk 3 bank seçilir;
- nəticələrə uyğun olaraq ilk üç bank I, II və III yerlər üzrə qalib seçilir.

Seçim üzrə məlumat mənbəyi:

Nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka illik əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçiriləcəkdir.

V. “Təmassız POS-terminal infrastrukturunu üzrə lider bank” nominasiyası

I mərhələ:

- mükafatlandırma dövründə bankların ödəniş kartları ilə POS-terminallar vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin və təmassız ödənişlər qəbul edən POS-terminallarının sayı tapılır;
- banklar üzrə təmassız ödənişlər qəbul edən POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin orta sayı müəyyən edilir.

II mərhələ:

- mükafatlandırma dövründə təmassız ödənişlər qəbul edən POS-terminallarının ümumi sayı çox olan 5 bank seçilir.
-

III mərhələ:

- II mərhələyə keçmiş banklar arasından təmassız ödənişlər qəbul edən POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin orta sayı üzrə daha yüksək göstəricisi olan ilk 3 bank seçilir;
- nəticələrə uyğun olaraq ilk üç bank I, II və III yerlər üzrə qalib seçilir.

Seçim üzrə məlumat mənbəyi:

Nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka illik əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçiriləcəkdir.